

BEYNƏLXALQ ƏLAQƏLƏR SAHƏSİ ÜZRƏ 2010-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

I. Təqaüdlər hesabına xaricdə təhsil.

2010-cu ildə istər qüvvədə olan ikitərəfli razılaşmalar, istərsə də müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində azərbaycanlı gənclərin dövlət xətti ilə dünyanın müxtəlif ölkələrində müxtəlif pillələr üzrə təhsil almağa göndərilməsi davam etdirilmişdir. Bu ölkələr sırasında Türkiyə, Rusiya, Çin və.s ölkələrinin adlarını göstərə bilərik. Göndərilən tələbə kontingentinin sayına görə isə Türkiyə və Rusiyanın adı xüsusilə qeyd olunmalıdır.

2000-ci ilin dekabrında imzalanmış Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında Protokolunun 1, 2 və 4-cü maddələrinə əsasən azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün Türkiyə dövləti 2010-2011-ci tədris ili üçün 150 nəfərlik (25 nəfər Ahıska türkü mənşəli Azərbaycan Respublikasının vətəndaşları) kontingent ayırmışdır. Hazırda dövlət xətti ilə Türkiyə ali məktəblərində 503 nəfər Azərbaycan vətəndaşı təhsil alır.

2002-ci ilin fevralında imzalanmış «Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında» Protokola görə 2010/2011-ci tədris ili üçün Rusiyanın Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüdlər hesabına təhsillərini müxtəlif pillələr üzrə bu ölkənin ali məktəblərində davam etdirmək üçün daha 58 nəfər azərbaycanlı gənc Rusiya ali məktəblərinə qəbul olunmuşdur ki, bunların 26 nəfəri Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsidir. Hazırda 234 azərbaycanlı gənc Rusiya ali məktəblərinin müxtəlif pillələrində dövlət xətti ilə təhsillərini davam etdirir.

Tələbələrimizin Çin Xalq Respublikasının ali məktəblərində təhsil alması 2002-ci ilin iyun ayında Çin Xalq Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış Saziş çərçivəsində həyata keçirilir. Çin Xalq Respublikası universitetlərində 2010/2011-ci tədris ilində Təhsil Nazirliyinin xətti ilə 26 nəfər təhsil alır. Bunlardan 20 nəfəri bakalavr, 4 nəfər magistratura və internatura və 2 nəfər isə doktorantura pilləsində təhsillərini davam etdirir. Magistratura və doktoranturada təhsil alanlar bakalavr təhsilini də Çində başa vurmuşlar. Bu məqsədlə Çin tərəfi Azərbaycana 2010-cu tədris ilində 5 yer ayırmışdır.

2008-ci ildə Təhsil Nazirliyi ilk dəfə olaraq Koreya Respublikasında təhsil almaq məqsədilə 7 nəfər tələbə göndərmişdir, 2009-cu ildə daha 1 nəfər bu fürsətdən istifadə etmişdir. Hal-hazırda Koreya Respublikasında 8 nəfər Azərbaycanlı gənc dövlət xətti ilə təhsillərini davam etdirirlər.

Beləliklə, müxtəlif ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibdə uzmanlıq və aspirantura səviyyələrində təhsil almaq məqsədilə hal-hazırda 789 nəfər Azərbaycan Respublikası vətəndaşı göndərilmişdir.

Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə 5000-dən artıq tələbə respublikamızdan kənar təhsillərini davam etdirirlər.

Təqaüdlər hesabına xaricdə təhsil alanlarla işin idarə olunması ilə bağlı hesabat dövründə aşağıdakı işlər görülmüşdür:

1. Xaricdə dövlət xətti ilə təhsil alan tələbə, aspirant və doktorantların sektorun əməkdaşları tərəfindən «Tələbə elektron proqramı»na daxil edilməsi, hər birinə aid müvafiq şəxsi vərəqənin doldurulması;
2. İldə iki dəfə (qış və yay sessiyalarından sonra) ali məktəb və ölkələrdəki səfirliklərimiz tərəfindən təqdim olunmuş xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin arayışlarının toplanması, təhlili və tələb olunduğu təqdirdə müvəffəqiyyətsiz tələbələrə qarşı müvafiq tədbirlərin görülməsi;
3. Xaricdə dövlət xətti ilə təhsil alan tələbə, aspirant və doktorantların təhsil aldıkları ölkə, ali məktəb, ixtisas və kurslar üzrə (ev ünvanlarını və əlaqə vasitələrini qeyd etməklə) siyahıların və statistik materialların hazırlanması;
4. Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin aylıq təqaüdlərinin verilməsi üçün müvafiq siyahıların hazırlanması və tələbələrin təqaüdlə təmin olunması üçün bütün lazımı tədbirlərin görülməsi;
5. Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin illik qeydiyyatlarının aparılması;

6. Xaricdə dövlət xətti ilə təhsil alan və müxtəlif səbəblərə görə təhsil aldıkları ölkənin Təhsil nazirlikləri tərəfindən təqaüdləri kəsilən azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alanların siyahılarından çıxarılması üçün tədbirlərin görülməsi (müvafiq təqdimatların və əmrlərin hazırlanması);
7. Yay tətili dövründə xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin qeydiyyatı zamanı toplanmış məlumatların şəxsi vərəqələrdə və elektron bazada yenilənməsi;
8. Yeni elektron bazasının yaradılması və istifadəyə verilməsi;
9. Türkiyə Respublikası və Rusiya Hökumətlərinin 2010/2011-ci tədris ili üçün Azərbaycana ayırdıkları təqaüdlərə uyğun olaraq bu ölkələrin ali məktəblərinə qəbulu ilə bağlı əlaqədar strukturlarla yazışmaların hazırlanması, TQDK tərəfindən keçirilən imtahanlarda iştirak etmək, qəbul olunanlara aid müvafiq əmrlərin hazırlanması, onların qeydiyyatı alınması, sənədlərin toplanıb müvafiq ölkələrin Təhsil nazirliklərinə göndərilməsi, yeni tələbələrin Təhsil nazirinin müavini ilə görüşlərinin təşkil edilməsi və onların təhsil yerlərinə yola salınması;
10. Çin Xalq Respublikasının 2010/2011-ci tədris ili üçün Azərbaycana ayırdığı təqaüdlərə uyğun olaraq bu ölkənin ali məktəblərinə qəbulu ilə bağlı əlaqədar strukturlarla yazışmaların hazırlanması, qəbul olunanlara aid müvafiq əmrlərin hazırlanması, onların qeydiyyatı alınması, sənədlərin toplanıb müvafiq ölkələrin Təhsil nazirliklərinə göndərilməsi, tələbələrin təhsil yerlərinə yola salınması;
11. Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrinin təhsillərinə aid müvafiq arayışların (10 sayılı və «tələb olunan yer») hazırlanması və tələbələrə təqdim edilməsi;
12. Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Yüksək Öyrətim Kurulu ilə əlaqələrin qurulması, bu strukturlarla aparılan bütün yazışmaların hazırlanması, bu strukturların nümayəndələrinin Azərbaycana gəldikləri zamanı təşkil olunan bütün tədbirlərin hazırlanması və bu tədbirlərdə iştirak edilməsi;
13. Xaricdə təhsil almaq hüququ əldə etmiş, təhsillə bağlı müxtəlif yarışlarda iştirak etməli olan 18 yaşına çatmayan vətəndaşlara ümumvətəndaşlıq passport verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Xidməti İdarəsi və Regionlardan şöbələrinə müvafiq məktubların hazırlanması;
14. Xidməti vəzifəsi ilə əlaqədar olaraq və ya xaricdə müxtəlif konfranslarda iştirak etmək məqsədilə xidməti passport almaq üçün müraciət etmiş müxtəlif vəzifəli şəxslərə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə təqdim etmək üçün müvafiq məktubların hazırlanması;
15. Respublikamızın müvafiq strukturlarından və vətəndaşlardan Təhsil Nazirliyinə daxil olmuş məktub və ərizələrdə qeyd olunan məsələlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə ünvanlara cavabların yazılması (1000-dək).

Hər il olduğu kimi, 2010-cu ilin iyul-avqust-sentyabr aylarında mütəmadi olaraq dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrin Nazirliyin rəhbərliyi ilə görüşü keçirilmişdir.

Eyni zamanda Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsasən xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrin Vətənə gəlməsi və təhsil yerinə dönmələri üçün cari ilin iyun ayından oktyabr ayının sonuna qədər onların aviabiletlərlə təmin olunması üçün tədbirlər həyata keçirilmişdir.

Hər il olduğu kimi, cari ilin sentyabr-oktyabr aylarında xarici ölkələrin ayırdığı təqaüdlər hesabına ali məktəblərin müxtəlif pillələrinə qəbul olunmuş tələbələrin şəxsi vərəqəsi doldurularaq onlar haqqında məlumat şöbənin məlumat bazasına yerləşdirilmişdir.

II. Əcnəbi tələbələrin Azərbaycan ali məktəblərində təhsili.

Azərbaycan Respublikası ali məktəblərində əcnəbi vətəndaşlar bakalavr, magistratura, aspiranturada dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar.

2010-cu ildə ali məktəblərdən toplanmış statistik məlumatlar cari tədris ilində respublikamızda əcnəbi tələbələrin sayının ötən illərlə müqayisədə biraz azaldığını göstərmişdir. Əgər 2006/2007-ci tədris ilində 5500-ə yaxın (5417) tələbə təhsil alırdısa, 2009/2010-cu tədris ilində 7000-ə yaxın (6813) yüksəlmişdisə, 2010/2011-ci tədris ilində Azərbaycan ali məktəblərində dünyanın 47 ölkəsindən gələn 6100 əcnəbi tələbə (19.11.2010-cu il tarixinə olan məlumata əsasən), magistr və aspirant dövlət və qeyri-dövlət xətti ilə təhsil alır.

Azərbaycan ali məktəblərində xarici ölkələrdən təhsil alan əcnəbi tələbələrin çoxu hər il olduğu kimi, Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası və Çin Xalq Respublikası təşkil edir.

Azərbaycan ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə işin idarə olunması ilə bağlı hesabat dövründə aşağıdakı işlər görülmüşdür:

1. “Respublikamızın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin məlumat bazası” reformasiya edilmiş və respublikamızın 23 ali məktəbində təhsil alan əcnəbilər haqqında toplanmış məlumatları həmin bazada yerləşdirilmişdir;
2. Respublikamızın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşlarının ümumi siyahısı və statistik məlumatlar hazırlanmışdır;
3. Dövlət xətti ilə təhsil alan tələbələrin illik qeydiyyatı aparılmışdır;
4. İl ərzində müxtəlif səbəblərə görə ali məktəblərdən xaric olunmuş əcnəbi vətəndaşlarının qeydiyyatı aparılmış, onlar haqqında müvafiq strukturlara məlumatlar verilmişdir;
5. Əcnəbi tələbələrin ali məktəblərə qəbul müddətinin bitməsindən sonra (30 oktyabr) onların Azərbaycan Respublikasında müvəqqəti yaşamalarına icazə verilməsi üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinə məktubların yazılması (6100 əcnəbi tələbə üçün).
6. Tədris ilinin sonunda ali məktəblərin nəzdində fəaliyyət göstərən hazırlıq fakultə, mərkəz və şöbələrində buraxılış imtahanlarının keçirilməsi ilə bağlı məlumatların toplanması, müvafiq əmrin hazırlanması və imtahanların gedişinə nəzarət edilməsi;
7. Ali məktəblərin beynəlxalq əlaqələr üzrə prorektorları və əcnəbi tələbələrlə iş üzrə müvafiq qurumların rəhbərlərinin Təhsil nazirinin müavini E.Qasimovun rəhbərliyi ilə keçirilən müşavirələrin təşkili;
8. Xarici İşlər Nazirliyindən sektora daxil olmuş müvafiq sorğuların araşdırılması və cavabların yazılması (il ərzində);
9. Xarici ölkələrin Azərbaycandakı səfirliklərindən sektora daxil olmuş məktubların və sorğuların araşdırılması və müvafiq cavab məktublarının yazılması (il ərzində).
10. Azərbaycanın ali məktəblərində dövlət xətti ilə təhsilə qəbul olunmuş əcnəbi vətəndaşlara müvafiq “Göndəriş”lərin hazırlanması və ali məktəblərə çatdırılması;
11. Növbəti il üçün ödənişli əsaslarla təhsil alacaq əcnəbi vətəndaşlarının təhsil haqqlarının müəyyən edilməsi və ali məktəblərdən daxil olmuş təkliflərin araşdırılması və razılaşdırılma üçün Tarif (Qiymət) Şurasına təqdim edilməsi;
12. İki ölkənin Təhsil nazirlikləri arasında mövcud olan Əməkdaşlıq haqqında İcra Proqramına əsasən respublikamızın ali məktəblərində dövlət xətti ilə təhsil alan Misir Ərəb Respublikası, İordaniya Həşimilər Krallığı, Çin Xalq Respublikası və Türkiyə Respublikası vətəndaşlarının ali məktəblərə yerləşdirilməsi və onların təhsil ilə bağlı problemlərin həlli üçün ali məktəblərə müvafiq məktubların yazılması (il ərzində);
13. Respublikamızın müvafiq strukturlarından və vətəndaşlardan Təhsil Nazirliyinə daxil olmuş məktub və ərizələrdə qeyd olunan məsələlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə ünvanlara cavabların yazılması (400-dən artıq);
14. Bu işlərlə yanaşı mütəmadi olaraq Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edən vətəndaşların qəbulu (il ərzində);
15. Təhsil nazirinin müavini E.Qasimovun və şöbə müdirinin cari tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsi.

III. «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrası.

Azərbaycan Respublikası Prezidentinin 16.04.2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı aşağıdakı işlər Beynəlxalq əlaqələr şöbəsi tərəfindən görülmüşdür.

1. «Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş Azərbaycan Respublikası vətəndaşlarına aid əmrlərin hazırlanması, onların qeydiyyat, təhsil və məişətləri ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
2. «Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş Azərbaycan Respublikası vətəndaşları müvafiq qaydada qeydiyyatla alınmışdır («Tələbə» elektron proqramına daxil edilməsi və şəxsi vərəqələrin doldurulması).
3. «Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsillə bağlı maliyyələşdirilmə sənədləri hazırlanmış və mütəmadi olaraq nazirliyin İqtisadiyyat şöbəsinə təqdim edilmişdir (ilboyu).

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təhsil sahəsində qəbul olunmuş proqramlar çərçivəsində Azərbaycanın gələcəkdə dayanıqlı və davamlı inkişafını təmin etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu Proqram çərçivəsində 2007-2015-ci illər ərzində müxtəlif sahələr üzrə Azərbaycana bu gün və gələcəkdə lazım olan kadr potensialının gücləndirilməsi məqsədilə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Artıq Proqramın icrasına başlandıqı ötən iki il ərzində bu Proqram çərçivəsində xaricdə oxuyanlar barədə konkret statistika söyləmək olar.

Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil almaq üçün tövsiyə olunan namizədlərin təhsilinin maliyyələşdirilməsi və təhsil yerinə göndərilməsi ilə bağlı 2010-cu ildə Təhsil Nazirliyində zəruri tədbirlər həyata keçirilmişdir. Təqdim olunan siyahılara əsasən, ölkələr üzrə tələbələrin təhsil yerinə göndərilməsi üçün aşağıdakı tədbirlər görülmüşdür.

2010-cu ildə Rusiyanın ali məktəblərinə müstəqil şəkildə qəbul olunan 17 gəncimizin adı “Dövlət Proqramı” çərçivəsində təhsil alanların siyahısına daxil edilmişdir. Bunlardan 2-si bakalavr, 3-ü aspirantura, 2-si ordinatura, 2-si mütəxəssis, 1-i doktorantura, 1-i magistratura və 6-sı ixtisasatırma pilləsində təhsil alır.

2010-cu ildə “Dövlət Proqramı” çərçivəsində Türkiyənin ən nüfuzlu ali məktəblərinə 48 tələbə təhsil almaq üçün göndərilmişdir.

Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində imzalanmış Sazişdə nəzərdə tutulduğu kimi Almaniya gəlmiş ekspertlərin iştirakı ilə iddiaçılar arasında keçirilmiş müsabiqədə müəyyən olunmuş qaliblər Almaniyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilmişlər. Bu tələbələrin əksəriyyətinin tibb ixtisası üzrə təhsil almağa göndərilməsi xüsusi diqqətə layiqdir. Digərləri isə əsasən mühəndislik və iqtisadiyyat ixtisaslarına yiyələnirlər. Bununla yanaşı 2010-cu ildə bu ölkənin ali məktəblərinə müstəqil şəkildə 35 nəfər tələbə müxtəlif ixtisaslar üzrə qəbul olunmuşdur.

2008-ci ilin iyun ayında Təhsil Nazirliyində ABŞ Dövlət katibinin müavini xanım Qoli Amerinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı. Bu Sazişdə Dövlət Proqramı çərçivəsində gənclərin ABŞ-da təhsilinin təşkili üçün ABŞ-ın Fullbright Proqramı ilə əməkdaşlıq öz əksini tapmışdır.


Bu Sazişə əsasən 2008-ci il sentyabr ayında ABŞ ali məktəblərində magistr dərəcəsi almaq məqsədilə təşkil olunan müsabiqə barədə elan verilmişdir. ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirilən müsabiqənin nəticələrinə əsasən ilkin seçim aparılmış və qərar qəbul olunması üçün seçilmiş 19 nəfər namizədin sənədləri Amerika Səfirliyi tərəfindən Vaşinqtona göndərilmişdir. Belə ki, bu tələbələrin 5 nəfəri seçim prosesinin qalibləri kimi 2009-2010-cu tədris ilində təhsil almaq üçün ABŞ-a göndərilmişdir. Bu prosesin davamı kimi, ABŞ-ın Azərbaycandakı Səfirliyində keçirilən müsabiqənin nəticələrinə əsasən ilkin seçim aparılmış və qərar qəbul olunması üçün seçilmiş 6 nəfər namizədin sənədləri Amerika Səfirliyi tərəfindən təsdiq olunmuşdur. Çoxmərhələli seçim prosesinin qalibləri 2010-2011-cu tədris ilində ABŞ ali məktəblərində təhsillərinə başlamışlar.

Yuxarıda Dövlət Proqramı çərçivəsində tərəfdaş qurumlarla əməkdaşlıqda qrup şəklində gənclərimizin təhsil almağa göndərildiyi ölkələr qeyd olunmuşdur. Lakin 2007, 2008 və 2009-cu illərdə olduğu kimi 2010-cu ildə də fərdi qaydada dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş azərbaycanlı gəncimiz Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı ilə “Dövlət Proqramı”nın təqaüdcüləri olmuşdur. Bu ölkələrin coğrafiyası *Türkiyə, Almaniya, ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Rusiya Federasiyası, İsveç Krallığı, İsveçrə, İrlandiya, İspaniya, İtaliya, Çexiya, Niderland Krallığı, Kanada, Koreya Respublikası, Avstriya, Çin Xalq Respublikası və Avstraliya* kimi ölkələri əhatə edir.

Eyni zamanda bildiririk ki, bu günədək Dövlət Proqramı çərçivəsində 51 nəfər Azərbaycanlı gənc məzun olmuşdur.

Bütövlükdə isə “Dövlət Proqramı” çərçivəsində 259 nəfər Azərbaycanlı gənc 2010-cu ildə müxtəlif ölkələrə göndərilmişdir.

“Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təhsil aldıkları istiqamətlər üzrə bölgüsü barədə məlumatlar aşağıdakı kimidir :



Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 2010/2011-ci tədris ilində təhsil alan azərbaycanlı tələbələrə aid

**STATİSTİK MƏLUMAT
(2010-cu il)**

№	Ölkənin adı	Tələbənin ümumi sayı	Hazırlıq	Şagird	Bakalavr/ Mütəxəssis	Magistratura, İnternatura	Klinik ordinatura/ Rezidentura	Aspirantura	Doktorantura	İxtisasartırma
1.	Amerika Birləşmiş Ştatları	17	-	-	-	13/	-	1	3	-
2.	Avstraliya	9	-	-	2/	6/	-	-	1	-
3.	Avstriya	6	-	-	-	4/	/2	-	-	-
4.	Almaniya	103	8	-	25/8	48/	/10	-	4	-
5.	Belçika	2	-	-	-	-	-	-	2	-
6.	Böyük Britaniya	96	-	-	50/	39/	-	-	7	-
7.	İsveç	16	-	-	-	16/	-	-	-	-
8.	İsveçrə	14	-	-	8/	5/	/1	-	-	-
9.	İrlandiya	2	-	-	1/	1/	-	-	-	-
10.	İtaliya	6	-	-	-	6/	-	-	-	-
11.	İspaniya	3	-	-	-	3/	-	-	-	-
12.	Yaponiya	1	-	-	1/	-	-	-	-	-
13.	Yeni Zelandiya	2	-	-	2/	-	-	-	-	-
14.	Kanada	35	-	-	32/	2/	-	-	1	-
15.	Koreya	26	-	-	26/	-	-	-	-	-
16.	Malayziya	2	-	-	2/	-	-	-	-	-
17.	Niderland	26	-	-	16/	9/	-	-	1	-
18.	Rusiya	46	-	1	9/10	1/1	5/	12	1	6
19.	Sinqapur	5	-	-	5/	-	-	-	-	-
20.	Türkiyə	113	-	-	22/34	5/	/50	-	2	-
21.	Finlandiya	1	-	-	1/	-	-	-	-	-
22.	Fransa	34	-	-	27/	6/	-	-	1	-
23.	Çexiya	7	-	-	-	6/	-	-	1	-
24.	ÇXR	2	-	-	-	2/	-	-	-	-
Cəmi		574	8	1	229/52	172/1	5/63	13	24	6

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrə aid

STATİSTİK MƏLUMAT

(01.12.2010)

№	Ölkənin adı	Tələbənin ümumi sayı	Dil hazırlığı	Bakalavr/ Mütəxəssis	Magistratura, İnternatura	Klinik ordinatura, Rezidentura	Aspirantura	Doktorantura
1.	Türkiyə Respublikası	503	40	202/	61	101	-	99
2.	Rusiya Federasiyası	234	-	41/ 172	1	7	12	1
3.	Misir Ərəb Respublikası	14	-	14/	-	-	-	-
4.	Çin Xalq Respublikası	26	5	15/	4	-	-	2
5.	Çexiya Respublikası	2	-	2/	-	-	-	-
7.	Slovakiya Respublikası	2		1/	1	-	-	-
8.	Koreya Respublikası	8	-	1/	7	-	-	-
	Cəmi	789	45	276/172	74	108	12	102

Azərbaycan ali məktəblərində təhsil alan əcnəbi tələbələr haqqında

STATİSTİK MƏLUMAT

(19.11.2010-cu il tarixinə olan məlumat əsasən)
(2008/2009, 2009/2010 və 2010/2011-ci tədris illəri)

№	Ali məktəb	Hazırlıq	Əsas fakultə	2010/2011-ci tədris ili	2009/2010-cu tədris ili	2008/2009-cu tədris ili
1	Bakı Dövlət Universiteti	68	763	831	1097	1249
2	Azərbaycan Texniki Universiteti	73	273	346	382	444
3	Azərbaycan Memarlıq və İnşaat Universiteti	208	713	921	1000	967
4	Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti	14	88	102	100	105
5	Azərbaycan Dövlət Pedaqoji Universiteti	32	58	90	116	201
6	Bakı Slavyan Universiteti	58	216	274	280	223
7	Azərbaycan Dillər Universiteti	6	203	209	289	387
8	Azərbaycan Tibb Universiteti	137	1005	1142	1067	923
9	Azərbaycan Dövlət Rəssamlıq Akademiyası	-	62	62	57	65
10	Azərbaycan Dövlət Neft Akademiyası	74	507	581	644	679
11	Azərbaycan Dövlət İqtisad Universiteti	30	492	522	646	747
12	Bakı Musiqi Akademiyası	7	50	57	70	77
13	Azərbaycan Milli Konservatoriyası	4	16	20	18	19
14	Sumqayıt Dövlət Universiteti	6	107	113	80	53
15	Gəncə Dövlət Universiteti	-	53	53	51	31
16	Naxçıvan Dövlət Universiteti		199	199	261	281
17	Azərbaycan Dövlət Aqrar Universiteti	-	22	22	18	5
18	Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası	-	4	4		
19	Qafqaz Universiteti	76	306	382	452	449
20	Odlar Yurdu Universiteti	3	15	18	29	32
21	Qərb Universiteti	-	12	12	22	23
22	Xəzər Universiteti	-	138	138	132	148
23	Azərbaycan Universiteti	-	2	2	2	
	Cəmi	796	5304	6100	6813	7150

**Azərbaycan ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların ölkələr üzrə 2010-2011-ci dərs ili üçün
STATİSTİK MƏLUMAT
(19.11.2010-cu il tarixinə olan məlumata əsasən)**

№	Ölkə	Sayı		Ümumi sayı
		Dövlət xətti ilə	Qeyri-dövlət xətti ilə	
1	Türkiyə	112	3340	3452
2	İran	5	1316	1321
3	Çin	16	239	255
4	Rusiya	2	207	209
5	Türkmənistan	-	179	179
6	Pakistan	-	140	140
7	İraq	-	129	129
8	Gürcüstan	-	83	83
9	Hindistan	-	71	71
10	Misir	20	2	22
11	Suriya	-	26	26
12	Nigeriya	-	24	24
13	Cənubi Koreya	-	24	24
14	İordaniya	2	19	21
15	Sudan	-	13	13
16	Yəmən	-	11	11
17	Qazaxıstan	-	10	10
18	İsrail	-	12	12
19	Fələstin	-	8	8
20	Özbəkistan	2	9	11
21	Əfqanıstan	-	15	15
22	Ukrayna	-	8	8
23	Ş.Kipr	-	3	3
24	Almaniya	-	5	5
25	Livan	-	3	3
26	Belarus	-	2	2
27	Banqladeş	-	10	10
28	ABŞ	-	7	7
29	Kanada	-	1	1
30	Malavi	-	2	2
31	İsveç	-	1	1
32	Oman	-	1	1
33	Moldova	-	3	3
34	Finlandiya	-	1	1
35	Filippin	-	1	1
36	Efiopiya	-	1	1
37	Danimarka	-	1	1
38	Bolqarıstan	-	1	1
39	Qırğızıstan	-	2	2
40	B.Britaniya	-	1	1
41	Burkina Faso	-	1	1
42	Kuveyt	-	1	1
43	Rumıniya	-	1	1
44	S.Ərəbistanı	-	3	3
45	Tacikistan	-	2	2
46	Xorvatiya	-	1	1
47	Yaponiya	-	1	1
Cəmi:		159	5941	6100

IV. Təhsil Nazirliyinin tərəfdaş beynəlxalq təşkilatlarla təhsil sahəsində əməkdaşlığı.

Beynəlxalq təhsil mübadilə proqramları ilə əməkdaşlıqda ötən ilin nəticələrinə nəzər saldıqda, bu sahədə nəzərəcarpacaq dinamikanı görə bilərik. Bu sahədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi ən böyük təşkilatlar Amerika Birləşmiş Ştatlarının ACCELS, IREX, Almanyanın DAAD, habelə Açıq Cəmiyyət İnstitutunun Bakı Təhsil Məlumat Mərkəzi olmuşlar. Məlumat üçün qeyd edək ki, 2010/2011-ci tədris ili üzrə ACCELS tərəfindən idarə olunan «Orta məktəb şagirdləri üçün Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX)» çərçivəsində 42 nəfər məktəbli, «Ali məktəb müəllimləri üçün stajkeçmə Proqramı (JFDP)» çərçivəsində 5 nəfər, «Open World» Proqramı çərçivəsində 50 nəfər və IREX tərəfindən idarə olunan «Bakalavr üçün birillik mübadilə Proqramı (UGRAD)» çərçivəsində 10 nəfər tələbə, «Edmund S.Muskie» Proqramı çərçivəsində 15 nəfər magistr Amerika Birləşmiş Ştatlarına getmişlər.

2010-cu ildə Təhsil Nazirliyinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilmişdir.

24-26 fevral 2010-cu il tarixlərində Strazburqda Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclası keçirilmişdir. İclasda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. Tədbirin məqsədi 2008-2009-cu illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində Avropa Şurasına üzv ölkələrdə həyata keçirilmiş layihələr və proqramlar haqqında hesabatın müzakirəsi və bu layihələrin 2010-2011-ci illərdə davam etdirilməsi, 2010-2012-ci illər üçün Avropa Şurasına üzv ölkələrlə əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, 11-12 mart 2010-cu il tarixlərində Budapeşt və Vyanada keçiriləcək Avropa ölkələri Təhsil Nazirlərinin Konfransında qəbul edilməsi nəzərdə tutulan Deklarasiyanın müzakirəsi və Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin büro sədrinin və sədr müavininin seçilməsindən ibarət idi.

Bununla yanaşı 11-12 mart 2010-cu il tarixlərində Budapeşt və Vyanada təşkil olunmuş Bolonya prosesinə üzv ölkələrin Təhsil Nazirlərinin Konfransında Təhsil Naziri cənab Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirin əsas məqsədi Bolonya prosesinə üzv ölkələr tərəfindən bu proses çərçivəsində görülmüş tədbirlərin və əldə olunmuş nailiyyətlərin müzakirəsidir.

24-25 mart 2010-cu il tarixlərində Strasburqda keçirilmiş Avropa Şurasının Ali Təhsil üzrə Rəhbər Komitəsinin iclasında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. İclas zamanı Avropa Şurasında struktur dəyişiklikləri ilə bağlı Avropa Şurasının yeni seçilmiş Baş katibinin təşəbbüsləri, Bolonya prosesi – nailiyyətlər, vəzifələr və gələcək perspektivlər, bu prosesin Avropa ölkələrin həyata keçirilməsində Avropa Şurasının rolu, Avropa ölkələrinin ali təhsil sistemində ixtisas dərəcələri strukturunun hazırlanması, Avropa ölkələrində ali təhsil ixtisaslarının qarşılıqlı tanınması, Sloveniyada keçiriləcək Avropa Şurasına üzv ölkələrin Təhsil Nazirlərinin Daimi Konfransının 23-cü sessiyası ilə əlaqədar hazırlıq işləri ilə bağlı ətraflı müzakirələr aparılmışdır.

15-16 aprel 2010-cu il tarixlərində “Demokratik vətəndaşlıq üçün təhsil” layihəsi çərçivəsində Strasburqda keçirilmiş “Demokratiya və insan hüquqlarının tədrisi” mövzusu üzrə Beynəlxalq Konfransda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. Tədbirin məqsədi Avropa Şurasının “Demokratik vətəndaşlıq üçün təhsil” layihəsi çərçivəsində üzv dövlətlərdə həyata keçirilmiş tədbirlər üzrə hesabatların dinlənilməsi, demokratiya və insan hüquqlarının tədrisinin keyfiyyəti və bu sahədə müəllimlərin rolu və səriştələri, demokratiya və insan hüquqlarının tədrisi sahəsində təhsil siyasətinin təkmilləşdirilməsi, təhsil müəssisələrinin demokratik idarə olunması və s.-dir.

4-5 iyun 2010-cu il tarixlərində Lyubliyanada keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Təhsil Nazirlərinin Daimi Konfransının 23-cü sessiyasında Təhsil Nazirinin müavini Elmar Qasımov və Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. Tədbir zamanı Avropa regionunda insan hüquqlarına hörmət prinsipinə əsaslanan sosial baxımdan dayanıqlı cəmiyyətin formalaşmasında təhsilin rolu, qlobal böhran şəraitində təhsilin prioritet vəzifələri, müəllim hazırlığı və ixtisasartırma, Avropa Şurası ilə üzv dövlətlər arasında 2010-2014-cü illər üzrə

Təhsil Sahəsində Əməkdaşlıq Proqramı, təhsil sahəsində beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə olunmuşdur.

24-25 sentyabr 2010-cu il tarixlərində İsveçin Upsala şəhərində keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Pestalotzi proqramı üzrə milli koordinatorlarının 14-cü plenar iclasında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Könül Məhərrəmovə iştirak etmişdir. İclasın əsas məqsədi milli koordinatorlar arasında əlaqələrin genişləndirilməsi, həmçinin Avropa Şurasının təhsil sahəsində dəyərlərinin yayılması və üzv dövlətlərdə müəllim hazırlığının inkişafı istiqamətində səylərin artırılması idi.

2-4 noyabr 2010-cu il tarixlərində Cenevrədə Avropa Şurası tərəfindən “Təhsil alanların keyfiyyətli və bərabər təhsil alma hüququ” mövzusunda keçirilmiş Hökumətlərarası Forumda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun məsləhətçisi Elnarə Hüseynova iştirak etmişdir. Tədbirin məqsədi Avropaya gələn miqrant tələbələrin təhsilində yaranmış problemlər və Avropanın çoxdillilik ölkələrində vahid dilin tədrisidir.

22-24 iyun 2010-cu il tarixlərində Fransanın Sevr şəhərində keçirilmiş Lissabon Konvensiyası üzrə Komitənin beşinci iclasında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. İclasın məqsədi üzv ölkələrdə Lissabon Konvensiyasının həyata keçirilməsi və bu Konvensiyanın daha səmərəli tətbiqinə nail olmaq üçün tövsiyələrin hazırlanmasıdır.

Avropa İttifaqı ilə təhsil sahəsində əlaqələri özünəməxsus yer tutur. Bu əlaqələr ikitərəfli səfərlər çərçivəsində həyata keçirilir.

1-2 mart 2010-cu il tarixlərində Kiyev şəhərində keçirilmiş Avropa İttifaqının Universitetlərin idarə olunması üzrə Tempus regional seminarında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Könül Məhərrəmovə iştirak etmişdir. Seminarın əsas məqsədi ali təhsil sahəsində çalışan şəxslər, nazirlik nümayəndələri və universitetlərin idarə olunması sahəsində çalışan mütəxəssislər arasında ali təhsilin idarə olunması ilə bağlı ümumi problem və istiqamətlərin nəzərdən keçirilməsi, həmçinin Tempus proqramının bu sahədə göstərdiyi dəstək ətrafında fikir mübadiləsinin aparılması idi.

27 may 2010-cu il tarixində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində Brüsseldə keçirilmiş “İnsanlararası əlaqələr” üzrə IV Platformanın növbəti iclasında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov iştirak etmişdir. İclas zamanı “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində Brüsseldə keçirilmiş “İnsanlararası əlaqələr” üzrə IV Platforması çərçivəsində bu günədək görülmüş işlər və 2010-2011-ci illər üzrə Fəaliyyət Planı, Avropa Komissiyası tərəfindən təklif olunan proqramlar, təlim və tədqiqat sahəsində tələbə və gənclərin mobilliyinin genişləndirilməsi imkanları ətrafı müzakirə olunmuşdur.

25-26 oktyabr tarixlərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının IV Platforması çərçivəsində Kiyevdə keçirilmiş “Jean Monnet və Şərq Tərəfdaşlığı” mövzusu üzrə Regional seminarında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Könül Məhərrəmovə iştirak etmişdir. Seminarın məqsədi iştirakçı dövlətlərə Avropa Komissiyasının dəstəyi ilə ali təhsil müəssisələrində həyata keçirilən Jean Monnet proqramı haqqında ətraflı məlumatlar vermək, həmçinin bu sahədə qarşılıqlı təcrübə və informasiya mübadiləsinə həyata keçirmək idi.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə Assosiativ sazişin imzalanması üzrə müzakirələr aparılır. Bununla əlaqədar olaraq Avropa İttifaqı tərəfindən göstərilən saziş layihəsi hazırlanaraq baxılması üçün Azərbaycan tərəfinə təqdim edilmişdir. Bu Saziş layihəsinə əlavə və düzəlişlərin edilməsi məqsədilə Avropa İttifaqının nümayəndələri ilə Azərbaycanın aidiyyətli dövlət qurumları arasında video konfranslar təşkil olunmuşdur.

22-23 iyul tarixlərində ATƏT-in Daimi Şurasının 801-ci iclası çərçivəsində “Milli azlıqlara mənsub olan şəxslərin təhsili: inteqrasiya və bərabər imkanlar” mövzusunda Vyanada keçirilmiş Konfransda Təhsil Nazirinin müavini Elmar Qasımov və Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. Konfransın məqsədi Avropa ölkələrində Milli azlıqların dillərində tədrisin təminatı ilə bağlı vəziyyətin və ATƏT-in bu məsələ ilə bağlı tövsiyələrini üzv ölkələr tərəfindən həyata keçirilməsinin müzakirəsi idi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri də İSESKO ilə əlaqələrin inkişaf etdirilməsidir. Bu əlaqələr İSESKO tərəfindən təşkil olunan seminar və konfranslar çərçivəsində daha geniş vüsət almışdır.

28 iyun - 1 iyul 2010-cu il tarixlərində Tehranda İSESKO-ya üzv ölkələrin Milli Komissiyalarının əməkdaşları üçün keçirilmiş Seminarada Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Aqil Vəliyev iştirak etmişdir. Seminarın məqsədi İSESKO-ya üzv ölkələrin Milli Komissiyalarında idarəetmə sahəsində çalışan mütəxəssislərin peşə bacarıqlarının təkmilləşdirilməsi və İSESKO ilə üzv ölkələrin Milli Komissiyaları arasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsidir.

6-8 oktyabr 2010-cu il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş İslam ölkələrində təhsilin idarəedilməsi üzrə Beynəlxalq Konfransda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Aqil Vəliyev iştirak etmişdir. Tədbirin məqsədi İSESKO Milli Komissiyaları arasında idarəetmə və beynəlxalq əlaqələr sahəsində fikir mübadiləsinin aparılması, təhsilin idarə olunması sahəsində müsbət praktikaya dair təcrübə mübadiləsi və bu sahədə beynəlxalq layihələrin hazırlanması mexanizmlərinin müzakirəsidir.

19-21 oktyabr 2010-cu il tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş İslam ölkələrinin Ali Təhsil və Elmi Tədqiqat Nazirlərinin beşinci Konfransında Təhsil Nazirinin müavini Elmar Qasimov və Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. “İslam ölkələrinin inkişafı naminə tədris, tədqiqat və innovasiya prosesində keyfiyyət prinsipləri” mövzusunda keçirilmiş konfransın əsas məqsədi İslam ölkələrində ali təhsil və elmi tədqiqat sahəsində həyata keçirilən tədbirlər, bu sahədə reallaşdırılan milli proqramlar, texnoloji inkişafda yeni cərəyanlar, İslam ölkələrində universitetlərin reytingləri və İslam dünyasında innovasiyaların tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də yuxarıda göstərilən məsələlərin həllində ali təhsil və elmin rolunun müzakirəsi idi.

21-23 sentyabr 2010-cu il tarixlərində Bakıda “Ali təhsil müəssisələrində təhsilin idarəedilmə üsulları” mövzusunda Milli Seminar keçirilmişdir. Tədbirin məqsədi ali təhsil müəssisələrində tədris prosesinin planlaşdırılması, o cümlədən bu sahədə tətbiq olunan beynəlxalq təcrübə və ali təhsil müəssisələrinin səmərəli şəkildə idarə olunması məqsədi ilə tətbiq edilən müasir metodlara dair geniş müzakirələrin aparılmasıdır. Seminarada Azərbaycan tərəfindən 30 nümayəndə, bir nümayəndə İSESKO-dan və 2 nəfər beynəlxalq ekspert iştirak etmişdir.

22-24 noyabr 2010-cu il tarixlərində Bakıda İSESKO-nun təşkilatçılığı ilə “Ali təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlıq” mövzusunda Regional Seminar keçirilmişdir. Seminarın əsas məqsədi elmi tədqiqatlar nəticəsində əldə olunmuş nailiyyətlərin ali təhsil müəssisələrinin fəaliyyətində tətbiq edilməsi, bu istiqamətdə ali məktəblərlə özəl sektor arasında əməkdaşlığın daha səmərəli yollarının müəyyənləşdirilməsi, həmçinin bu sahədə tətbiq olunan beynəlxalq təcrübəyə dair geniş müzakirələrin aparılmasıdır.

Seminarada Azərbaycanın ali təhsil müəssisələrində iqtisadiyyat sahəsi üzrə çalışan müəllim və professorlardan ibarət 10 nəfər şəxs və 1 nəfər İSESKO və 5 ölkədən 8 nəfər ekspert iştirak etmişdir.

V. Təhsil sahəsində xarici ölkələrlə ikitərəfli əməkdaşlıq.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2010-cu ildə Beynəlxalq əməkdaşlıq sahəsində müxtəlif ölkələrin Təhsil Nazirlikləri ilə əməkdaşlıq əlaqələrinin davam etdirir. Bu əlaqələr sırasına Litva ilə təhsil sahəsində əlaqələr xüsusi yer tutur.

14-17 yanvar 2010-cu il tarixlərində Litva Respublikasının Təhsil və Elm naziri cənab Gintaras Steponaviciusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Səfərin əsas məqsədi Dünya Bankının dəstəyi ilə təşkil olunmuş Ali Təhsilin Maliyyələşdirilməsi Mexanizmləri mövzusunda seminarada iştirak etmək idi. Nümayəndə heyətinin tərkibinə, həmçinin Təhsil və Elm nazirinin müşaviri cənab Gitautas Damijonaitis, Kaunas Texnologiya Universitetinin rektoru prof. Raimundas Siausounas, Vilnüs Texniki Universitetinin rektoru prof. Romualdas Ginevisius və Kaunas Tibb Universitetinin rektoru prof. Remigijus Zaliunas da daxil idi.

Səfərin nəticəsi olaraq Litva ilə təhsil sahəsində əməkdaşlığı faydalı hesab edərək aşağıdakılar barədə razılıq əldə olunmuşdur:

1. Litva ilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdiriləsi məqsədi ilə iki ölkənin
2. Təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanması;
3. Azərbaycanda təhsilin maliyyələşdirilməsi istiqamətində həyata keçirilməsi
4. nəzərdə tutulan tədbirlərdə Litva təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan tərəfindən bir neçə ekspertin Litvaya ezam olunması;
5. Avropa İttifaqının təhsillə bağlı layihələri çərçivəsində tərəfdaş olaraq Litva
6. universitetləri ilə əməkdaşlığın daha da genişləndirilməsi;
7. Azərbaycanda Bolonya prosesi çərçivəsində həyata keçirilən islahatlarda
8. Litvanın təcrübəsindən faydalanmaq;
9. Universitetlərarası əməkdaşlıq çərçivəsində gənc tədqiqatçıların mübadiləsi və
10. ali məktəb müəllimlərinin ixtisasatırılması sahələrində əməkdaşlıqda konkret addımların atılması.

Azərbaycan Respublikasının təhsil sahəsində əməkdaşlıq etdiyi digər ölkə Türkiyə Respublikasıdır. Bu əlaqələr qarşılıqlı səfərlər, tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. çərçivəsində həyata keçirilməkdədir. 20-22 yanvar 2010-cu il tarixlərində Türkiyə Respublikasının Milli Təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Səfərin əsas məqsədi iki ölkə arasında təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələri, habelə təhsilin qarşılıqlı maraq doğuran sahələri üzrə gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirələrin aparılması idi. Nümayəndə heyətinin tərkibinə, həmçinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Xarici təhsil baş idarəsinin rəisi Hasan Kaplan, nazir müşavirləri Dilək Hande Binnət, Halimə Sevil, Timur Yalçın, Yusuf Büyük, Gökhan Yücel, Cəmaləddin Saylık, Yavuz Şişman və Nurhayat Akar da daxil idilər.

Səfər çərçivəsində Türkiyə-Azərbaycan əlaqələri, əməkdaşlığın gələcək inkişafı və birgə tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olundu, həmçinin təhsilin müxtəlif sahələrində, xüsusilə də texniki peşə və ali təhsildə əməkdaşlıq üçün daha geniş imkanların olduğu vurğulandı.

Son illərdə Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında təhsil sahəsində əlaqələr getdikcə artmaqdadır. Belə ki, 21-26 fevral 2010-cu il tarixlərində Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası və eləcə də iclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil olunmuş Biznes Forumunda Təhsil Nazirinin müavini Elmar Qasımov iştirak etmişdir. İclas zamanı Sent İstvan Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə Protokolun imzalanması, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan Təhsil və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş layihəsinin imzalanmasının sürətləndirilməsi, Korvinus Universitetinə hər il 15-20 tələbənin təhsil almağa göndərilməsi və s. məsələlər müzakirə olunmuşdur.

7-9 mart 2010-cu il tarixlərində Tripoli şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın ikinci iclasında Təhsil Nazirinin müavini Elmar Qasımov iştirak etmişdir.

Bununla yanaşı Azərbaycan Respublikasının təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələr sırasında Böyük Britaniya xüsusi yer tutur. 6-9 mart 2010-cu il tarixlərində Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Londonda keçirilmiş “Britaniya Azərbaycanda: Ticarət və İnvestisiya Forumu” adlı işgüzar konfransda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov iştirak etmişdir. Konfransın məqsədi Böyük Britaniya və Azərbaycan arasında mövcud biznes əlaqələrinin müzakirəsi, eləcə də ticarət və investisiya sahəsində gələcək əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi idi.

24-25 aprel 2010-cu il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərində keçiriləcək “İslam ölkələrində universitetlərin reytingləri” mövzusunda ekspertlərin texniki iclasında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov iştirak etmişdir. İclasın məqsədi İslam ölkələrində ali təhsil müəssisələrinin reytinglərin hazırlanması ilə bağlı məsələlərin müzakirəsidir.

Azərbaycan Respublikasının təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya Federasiyası xüsusi çəkiyə malikdir. 22 may 2010-cu il tarixində Moskva şəhərində keçiriləcək Rusiya Federasiyasında yaşayan və təhsil alan Azərbaycanlı gənclərin AMOR ictimai təşkilatının növbəti konfransında Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Sevinc İsmayılova iştirak etmişdir. Tədbir zamanı “Təhsil, elm və mədəniyyət” başlığı altında keçirilən sekiyada iştirakçılara Azərbaycan tələbələrinin xaricdə təhsil almaları barədə və həmçinin Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar haqqında ətraflı məlumat verilmişdir.

Bununla yanaşı Azərbaycan Respublikasının Latviya ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri özünəməxsus yer tutur. 24-26 may 2010-cu il tarixlərində Latviya Respublikasının Təhsil və Elm Naziri xanım Tatyana Kokenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə Latviya Respublikasının Təhsil və Elm Nazirliyinin əməkdaşları, ölkənin on bir universitetinin rektorları, həmçinin qeyri-universitet tipli özəl ali təhsil ocaqlarının nümayəndələri daxil idilər.

Səfərin məqsədi iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrin müzakirə edilməsi, habelə təhsilin qarşılıqlı maraq doğuran sahələri üzrə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsinin aparılması idi. Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları və ölkəmizin bir çox ali təhsil müəssisələrinin rektor və nümayəndələrinin iştirakı ilə Azərbaycan-Latviya Təhsil Forumu keçirildi.

Tədbir çərçivəsində, həmçinin Latviya ali təhsil müəssisələrinin sərgisi təşkil olundu. Latviya Respublikası nümayəndə heyətinin üzvləri üçün Bakı Dövlət Universitetində kiçik ekskursiya keçirildi, qonaqlar universitetin tarixi və fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Tədbirdə, həmçinin Bakı Dövlət Universiteti ilə Riqa Texniki Universiteti arasında Anlaşma Memorandumu da imzalandı.

Azərbaycan Respublikasının Almaniyaya Federativ Respublikası ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri özünəməxsus yer tutur. 5-9 iyul 2010-cu il tarixlərində İctimai televiziyanın “Açıq dərs” tok şousunun Almaniya da keçirilmiş növbəti çəkilişində Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov iştirak etmişdir.

4 noyabr 2010-cu il tarixində Astana şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya nın 7-ci iclasında Təhsil Nazirinin müavini Elmar Qasımov iştirak etmişdir.

Azərbaycan Respublikasının təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biri də Estoniyadır. Belə ki, iki ölkə arasında təhsil sahəsində hüquq-müqavilə bazasının yaradılması məqsədilə 7 aprel 2010-cu il tarixində Tallin şəhərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

VI. Təhsil Nazirliyi əməkdaşlarının xarici ölkələrə səfərləri.

Cari ildə Təhsil Nazirliyinin ümumilikdə 37 əməkdaşı ABŞ, İsveç, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Macarıstan, Sloveniya, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Avstraliya, Braziliya, Kolumbiya, Malayziya, Sinqapur, Qazaxıstan, Türkmənistan, Pakistan, Liviya, Səudiyyə Ərəbistanı və İran daxil olmaqla 63 ezamiyyə səfərinə göndərilmişdir. Bu səfərlər sırasında 9 ezamiyyə Təhsil Nazirinin müavinlərinin rəhbərlik etdiyi və ya təmsil olunduğu nümayəndə heyətlərinin iştirakı ilə təşkil olunmuşdur ki, bunlar da başlıca olaraq hökumətlərarası və müştərək komissiyaların iclasları, Avropa Şurası və İSESKO tərəfindən təşkil olunmuş beynəlxalq konfranslar, ibtidai və orta təhsil, həmçinin peşə təhsili və təlimi sahəsində islahat və strategiyaların müzakirəsi ilə bağlı təlim və təcrübə səfərləri, eləcə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə keçirilmiş görüşlərlə bağlı olmuşdur.

Qeyd olunmuş səfərlərlə bağlı 18 ezamiyyənin xərcləri Təhsil Nazirliyinin büdcəsi hesabına, 9-u TSİİL (Dünya Bankı) üzrə ayrılmış vəsaitlər, 4-ü “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nda “Xarici ezamiyyələr” maddəsi üzrə ayrılmış vəsaitlər, 2-si Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının

Gücləndirilməsi Layihəsi (DİKPGL) üzrə ayrılmış vəsaitlər hesabına, qalanları isə təşkilatçılar tərəfindən ödənilmişdir.

2010-cu ildə Təhsil Naziri prof. Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya, Macarıstan, Səudiyyə Ərəbistanı və Almaniyada ezamiyyədə olmuşdur. Bu səfərlər Bolonya prosesinə üzv ölkələrin Təhsil nazirlərinin konfransı, Səudiyyə Ərəbistan Krallığı ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin “Almaniyada Azərbaycan Elm və Təhsil Həftəsi” çərçivəsində Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının açılış mərasimində iştirak məqsədi ilə təşkil edilmişdir.

Yuxarıda qeyd olunmuş səfərlərin ümumilikdə 14-ü bilavasitə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının xarici ölkələrə ezamiyyələri ilə bağlı olmuşdur. Bu ezamiyyələr əsasən İSESKO, Avropa Şurası və Avropa İttifaqının müxtəlif layihə və proqramları, Avropa Şurasının təhsil və ali təhsil üzrə Rəhbər Komitələrinin iclasları, Avropa Komissiyasının Tempus, Jan Mone, Avropa Şurasının Pestalozzi proqramları, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrimizlə görüşlərdə iştirak məqsədi ilə təşkil olunmuş səfərlərdir.

VII. Perspektiv fəaliyyət istiqamətləri.

Beynəlxalq əlaqələr şöbəsi 2010-cu ildə aşağıdakı prioritet istiqamətlər üzrə fəaliyyət göstərəcəkdir:

1. Beynəlxalq təşkilatlarla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi;
2. Avropa İttifaqı, Avropa Şurası, YUNESKO, İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatlar ilə birgə layihələrin həyata keçirilməsi;
3. Xarici ölkələr və beynəlxalq təşkilatlarla mövcud olan təhsil sahəsində sazişlərin və protokolların səmərəli şəkildə həyata keçirilməsi və digər ölkələrlə bu Sazişlərin layihələrinin hazırlanması;
4. Xarici təşkilatlarla Azərbaycanda birgə konfransların, seminarların keçirilməsi;
5. Xaricdə keçirilən beynəlxalq tədbirlərdə Nazirliyin əməkdaşlarının iştirakının təmin edilməsi;
6. Xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumatlandırılması;
7. Azərbaycan təhsil sisteminə əlavə sərmayələrin cəlb olunması məqsədilə xarici ölkələrlə və donor təşkilatlarla işin gücləndirilməsi;
8. Azərbaycanın ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin
9. xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi;
10. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
11. Proqramı” çərçivəsində seçilən ali təhsil müəssisələrinin və müvafiq ixtisasların
12. yenidən hazırlanması və tədbirlərin həyata keçirilməsi;
13. Avropa İttifaqı ilə imzalanacaq Assosiativ Saziş çərçivəsində təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi;
14. Avropa İttifaqının Erasmus-Mundus, TEMPUS və Jan Mone proqramlarının imkanlarından geniş istifadə olunması;
15. Azərbaycanın orta təhsil müəssisələrinin Avropa İttifaqının e-twinning proqramına qoşulmasını təmin etmək;
16. Təhsil Nazirliyi tərəfindən hazırlanmış Xarici ölkə və beynəlxalq təşkilatlarla təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və protokol layihələrinin imzalanmasının sürətləndirilməsi;
17. Xarici ölkələr tərəfindən təklif olunan təqaüd proqramlarında Azərbaycan gənclərinin iştirakının təmin edilməsi.